

2

2017

ISSN-0207-4710

GÖYƏRÇİN



FİL VƏ İLK İNSAN

Yao nağılı (Afrika)

Dünyanın ilk insanı səhrada qəmli-qəmli gəzir, nə edəcəyini bilmirdi. Elə bu zaman onun qarşısına bir fil çıxdı. Filin köməksiz insana rəhmi gəldi. Onu xortumuyla qaldırıb belinə qoydu. Uzun illər o, beləcə insanı gəzdirdi, ona heyvanların yaşadığı meşələri və savannaları, cəngəllikləri göstərdi.

İnsan vəhşi arıların balı və meşə ağaclarının meyvələri ilə qidalanırdı. Bunları ona fil tapıb gətirirdi.

İllər keçdi. Fil insana ovçuluğun sırlarını öyrətdi. Ağılı, dərrakəli insan tezliklə yer üzünün ən mahir ovçusuna çevrildi.

Bundan sonra fil öz yetişdirməsini fil-lər ölkəsinə apardı. Onlar burada quru torpağın üstündə əyləşən bir qadın gördülər. Fil insanı düz qadının qarşısında belindən yerə düşürdü. Bir nəçə ağaçı sindirib yerə atdı ki, insan onlarla özünə ilk ev tiksin.

Onlar belə də etdirilər. Qadınla kişi tikdikləri komada uzun müddət yaşadılar və onların çoxlu övladları dünyaya gəldi. Həmin insanlar dünyanın müxtəlif yerlərinə köçüb özlərinə məskən saldılar. Beləliklə də, ilk Yao qəbiləsi meydana gəldi.

NƏYƏ GÖRƏ

İNSANLARIN

RƏNGLƏRİ FƏRQLİDİR?

Soto nağılı (Afrika)

Insanların hamısı bir ailə üzvü kimi eyni mağaralarda yaşayanda həyat gözəl idi və hamı özünü xoşbəxt sayırdı.

Bir dəfə necə oldusa insanlar mübahisə etdirilər və bu mübahisə davaya çevrildi. Hökmdarın sevimli oğlu öldürüldü.

Bundan xəbər tutan rəhbər hirsləndi, naşükür, bir zaman bir yerdə yaxşı, mehriban yaşayan, indi isə bir-biri ilə yola getməyən adamların hamısını öz mağarasından qovdu.

Mağaradan qovulan insanlar əvvəlcə nə edəcəklərini bilmədilər, sonra isə kim hara istədi, ora da getdi.

Qızmar günəş kölgədə yaşamağa alışan adamları yandırırdı. Şüaların təsiri ilə onların bəzisinin dərisi bir azca, digərlərinin dərisi isə lap qaraldı. Bəzilərinin rəngi qırmızı, bəzilərininki sarı oldu. Özlərini güneşdən qorumağı bacaranların rəngi isə əvvəlki kimi ağ qaldı.

Beləliklə, müxtəlif rəngli insanlar yarandı və onlar dünyanın ayrı-ayrı yerlərində yaşamağa başladılar.

Tərcümə edib işləyəni
R.Y.Əliyev



TÜLKÜ KAFTARKOSU NECƏ ALDATDI?

(Soto nağılı)

Bir dəfə Tulkü Kaftarkosa dedi:

-Gedək, sənə elə yer göstərim ki, doyunca yeyə bilək.

Kaftarkos sevindi və onlar birlikdə yola düşdülər. Tulkü onu mal-qara saxlanılan bir tövləyə gətirdi. Ancaq həmişə olduğu kimi, indi də tövlənin qapısı bağlı idi. Onlar ağızları sulana-sulana tövləyə girmək üçün yer axtardılar. Axır ki, bir deşik tapdılar. Ordan güclə içəri girdilər. Onlar heyvanları öldürüb doyunca yedilər.

Tulkü doyan kimi insanlar gəlməmiş çıxıb qaçmağa tələsdi. Yenə həmin deşikdən çətinliklə də olsa çölə çıxa bildi. Acgöz Kaftarkos isə belə gözəl yerdə çıxmağı ağlına belə gətirmədi. Bir az fasılə verib yenə də yeməyə başladı. O qədər yedi, yedi ki, qarnı şışib dam boyda oldu. Tövləyə girdiyi deşikdən bayırı çıxmak istədi. Özünü birtəhər içəri girdiyi yerə dürtdü, ancaq bədəninin arxa hissəsi, qarnı deşiyin divarlarına ilişib qaldı. Bu acgöz heyvan nə irəli gedə bildi, nə də arxaya... Səhərə qədər nə qədər çalışıdısa, bir şey alınmadı ki, alınmadı.

Səhər açıldı. Heyvanların sahibi gəlib tövlədən inəkləri çıxarmaq istəyəndə bədəninin yarısı içəridə, yarısı çölə qalmış Kaftarkosu gördü. Bir ağac götürüb onu döyməyə başladı. Ağrıya tab gətirməyən vəhşi qorxudan elə dartındı ki, dərisi cızıla-cızıla çölə çıxa bildi və var gücü ilə qaçmağa başladı.

Bütün bədəni ağrından sizim-sizim sizildən Kaftarkos onu dar ayaqda tək qoyub aradan çıxan Tulkünə axtardı ki, bu hiyləgər heyvanı cəzalandırsın.

Tulkü onu görən kimi özünü yerə yixib yalandan ufuldamaya, zarımağa başladı:

-Oy, mənim böyük bacım, sən harda qalmışdır? Heyvanların sahibi məni o qədər kötəklədi ki, qaçıb zorla canımı qurtardım. İndi heç ayaq üstə durub yeriye də bilmirəm. Nə olar, yuvama getmək üçün mənə kömək elə.

Tulkü elə zarıdı ki, Kaftarkosun öz ağrıları yadından çıxdı. Hiyləgər Tulkünə belinə mindirib çətinliklə də olsa onu aparmağa başladı. Tulkü isə məzələnmək istədi, dilini dinc qoymayıb oxumağa başladı:

Gör bir bu dünya
Nə günə qalib?
Xəstə sağlamı
Belinə alıb...

Aldadıldılığını başa düşən Kaftarkos hırslandı. Tulkünə belindən yerə atıb onun üstünə cumdu. Tulkü

cəld tərpəndi. Qaçıb bir yuvanın yanına gəldi. Kaftarkos da onun dalınca qaçıdı. Birdən nə görsə yaxşıdı? Tulkü yuvanın qapısının ağzında bir küncünə çəkilərək pəncəsi ilə tavanı tutdu. Kaftarkos onu tutmaq istəyəndə Tulkü qışqırdı:

-Oy, mənim ağılli bacım! Üstümə gəlmə! Əgər pəncəmi buraxsam, yuvamın tavanı uçub üstümüze töküller. Yaxşısı budur mənə kömək elə. Sən tavanı saxla, mən bir dirək tapıb gətiririm. Onu yuxarı dayaq edək ki, uçub dağılmışın. Sonra birlikdə içəri girərik.

Kaftarkos razılışdı. Belini yuvanın tavanına dayayıb onu saxlamağa çalışdı. Tulkü isə bir göz qırpmında qaçıb getdi. Kaftarkos səbrlə şələquyruğun yolunu gözləməyə başladı. Tulkünün isə gəlib çıxmaqla işi yox idi.

Sən demə, bu yuva Tulkünün yox, meymunların imiş. Onlar evlərinə qayıdanda Kaftarkosu yuvanın ağzında görüb təəccübləndilər və soruştular:

-Ey, sən burda neyleyirsən?

-Görmürsünüz, tavanı tutub saxlamışam ki, uçmasın. Tulkü bura dayaq vurmaq üçün dirək dalınca gedib. Bəlkə o dirəklə yuvanı dağılmadandan xilas edə bildik.

Meymunlar güldülər və dedilər:

-Havayı yerdən özünü zəhmətə salma. Bu yuva bizimdir və onun tavanı çox möhkəmdir, heç vaxt uçmaz.

Aldadıldığını bilən kaftarkos yuvanın tavanından belini çekib Tulkünü axtarmaq üçün meşyə getdi. Birdən gördü ki, hiyləgər heyvan bir quyunun yanında dayanıb öz-özünə nəsə danışır. Sən demə, bu quyuda bir arı ailəsinin yuvası var imiş.

Kaftarkos qəflətən özünü Tulkünün üstünə atdı və qışqırdı:

-Hə, axır ki, əlime keçdin! İndi sənin dərini boğazından çıxaracam!

Tulkü heç nə olmayıbmış kimi sakit səslə dedi:

-Mən doğrudan da, axmağın biriyəm. Bağışlanmağa zərrə qədər də olsa haqqım yoxdu. Bu gün bayram olduğunu bilməmişəm. Görmürsən, balaca məxluqlar vizıldaya-vizıldaya necə gözəl mahnı oxuyurlar! Mən də elə onlara qoşulmuşam. Əlimdəki kitabı görürsən? Ona baxıb dua eləyirəm.

Arıların viziltisini eşidən Kaftarkos Tulkünün növbəti yalanına da inandı:

-Hə, doğrudan da, mahnı oxuyurlar.

Tulkü şirin dilini işe salıb, sözünə davam elədi:

-Xahiş eləyirəm, bu gün məni öldürmə, səhər açılana qədər mənə möhlət ver. Sən də bir kitabı götürüb bizimle birlikdə dua oxu!

-Mən kitabı hardan alım? - Kaftarkos soruşdu.

Hiyləgər Tulkü arı şanlarını göstərib dedi:

-Bax, kitablar quyunun içindədi. İstədiyini seçə bilərsən.

Kaftarkos özünü quyuya atdı ki, kitab götürüsün. Arılar çox həyəcanlandırılar və çağırılmamış qonağın üstünə cumdular. Onu o qədər neşərlədilər ki, yazığın sir-sifəti şışdı. Hiyləgər tulkü isə qaçıb uzağa, lap uzağa getdi...

Tərcümə edib işləyəni
R.Y.Əliyev

